



İslam ağıl, düşüncə, təfəkkür, elm, birlik, sülh, məhrəbanlıq, əmin-amalıq, dostluq dinidir.

Salamlaşma mədəniyyəti

Bu din insanları yegana Allaha siğınmağa, Ona itaat və ibadət etməye çağırır, onları bir-biri-nə qarşı diqqətlə, mehr-ülfətli olmağa sövq edir. İnsanlar arasında məhrəbanlıq yaradan ən mühüm vəsiatı salamlaşma mədəniyyətidir. İslamin əziz peyğəmbəri Məhəmməd (s) buruyub ki, hər bir müsəlmanın boynunda olan haqlardan biri da budur ki, digər müsəlmanı gördükdə ona salam verin. Bu adəb müsəlmanlar arasında məhabbəti artırır, onları qadir Allaha yaxınlaşdırır. Salam sözü ərəb dilində salama felinin məsələ forması olub, "qüsür və pislikdən uzaq xoşbəxt bir hayatın olsun" mənasına uyğun golən bir dua kəlməsidir. Salam vermek Allaha xəş golən müstəhabbi bir aməldir, yəni salam verən yaxşı iş görür, ancəq bu aməli etməsə da, heç bir günahə yol vermır. Lakin salamın cavabını almaq vacib əmlədir, əgər onu etməsən günah sahibi olursan, sənə cansağlığı, sülh, xoşbəxtlik, əmin-amalıq arzulayana təkəbbür

göstərirən, özünü yuxarı tutursan.

İmam Cəfəri Sadığın nəql etdiyinə görə, Rəsul-İkrəm buyurmuşdur: "Kim sizi salamlamadan sizinlə danişarsa, ona cavab verməyin". Yenə sevimli peyğəmbərimiz Məhəmməd (s)-dən rəvayət edilən hadisə deyilir: "İstər Allahan, istərsə də Peyğəmbərin yanında bəyənilən kəs, sözünə salamla başlayandır".

Şübhəsiz ki, danişığına salamla başlayan başlangıçı xeyirxahlıq göstərir, münasibət qurdğu şəxsə xəş niyyət izhar edir.

İmam Cəfəri Sadığın buyurmuşdur: "Atlı piyadani, ayaq üstə duran oturani salamlamalıdır. Əgər iki dəstə bir-birə qarşılaşarsa, törkibə az olan dəstə, törkibə çox olan dəstəyə salam verməlidir".

Sevimli peyğəmbərimiz Məhəmməd (s) buruyur ki, ən aciz adam odur ki, dua etməyə də acizdir, on xəsis adam odur ki, salam verməyə də xəsislik edir. Şübhəsiz ki, acizlik təbəllilikdən irəli galır

və ən tənbəl adam isə Allahı zikr etməyə, öz dilini tərpdib bir söz deməyə, dua etməyə belə təbəllilik göstərir. İslam dinində xəsislik pişlənir, yəni insan maddiyyatdan həm özüni, həm də basqlarına xərcləməyə qiymər. Xəsislərin xəsisidir ki, pulsuz və mayasız əmələ gələn salamı da basqlarından asırgayırlar.

Müqəddəs kitabımız "Qurani-Kərim"də insanlar arasında məhabbət, hörmət, ehtiram yaradan salamlaşma ilə bağlı çoxlu aylər vardır. "Nisa" surəsinin 86-ci ayasında deyilir: "Sizə salam verildikdə siz ondan daha gözəl və yaxud onun kimi bir salam(la cavab) verin. Şübhəsiz ki, Allah hər bir seyin hesabını aparandır!" (Qurani-Kərim, Ərbəcədən tərcümənin müəllifi: Ayətullah Mirzə Əli Məşki Ərdəbilili. Baki-2009, sah.91).

Ayədə verilən salamı daha yaxşı şəkildə cavablaşdırmaq boyanılır, əgər bu olmasa, verilən salama uyğun (onun kimi) cavab vermək tövsiyə olunur. Şübhəsiz ki, daha yaxşı formada cavablaşdırmanın mükafatı daha böyük və dayarlı olacaq. Dini mənbələrdə qeyd olunur ki, bir kişi digər bir kişiyyə salam verirsa belə deməlidir: "Əssalamū aleykə, yaxud əsəlamū aleykə. İkinci şəxs isə deməlidir: əleykəs salam və rəhmətullah. Burada birinci salam verən ikinciye salamətlik, sağlamlıq arzulayırsa, ikinci şəxs birinciye ham salamətlik, həm də Allahın rəhmətinin (köməyinin) ona yetəsməsi istəyir.

Hədislərin birində deyilir ki, bin nəşr Məhəmməd (s) peyğəmbərə belə salam verdi: "Əssalamū aleykə və rəhmətullah". Peypəmbar (s) yuxarıda ayağda əmr olunduğu riayət edərək həmin şəxso bu cür cavab verdi. "Əleykəs-salam və rəhmətullahi və bərəkatuh", yəni sənə də həm salam olsun, həm də Allahanın rəhmət (kömək) və bərəkatı (maddi nemətlərin arasıkəsilməzliyi) nazıl olsun (yetişsin).

Qadir Allahın biz bəndələrə qarşı rəhmət və mərhəməti çıxdır, ölçüyügəlməzdür. "Ənam" surəsinin 54-cü ayasında oxuyuruq: "Bizim ayələrimizə iman gotirənlər sənən yəmənə "salam olsun siz! Robbiniz Özüñə (bəndələrə qarşı) rəhmi olmaq qərarını vermişdir ki, sizdən kim nadanlıq üzündən pis bir iş görsə, ondan sonra tövbə edib (öz işini) düzəltməklə məşğul olsa, şübhəsiz, Allah çox bağışlayan, məhrəbandır" de (sah.134).

Ayədə Peypəmbar (s) buruyur ki, müqəddəs kitabın aylarının iman gotirənlər nadanlıq, savadlılıq üzündən sahvin buraxılı tövbə etsələr, sənən yəmənə galonda onlara salam olsun sizə söyle və kə-

rəm və əzəmət sahibinin bəndələrinə qarşı bağışlayan, məhrəbin olduğunu bildir.

Məmənələr, təqva sahibləri həmişə Allahın zikri ilə maşqə olar, boş, mənasız sözləri söyləməkdən çəkinərlər, ancaq şeytanə uyalar çox vaxt ləhvü-ləbə, məsxərəyə, qeybatə meyl edərlər. Ancaq bu zaman imanlı şəxslər yaxşı söz söyləməyənələrdən bu cür ayrırlırlar: (Onlar) boş bir söz (məsxərə, söyüş, qeybat) eşitdikləri zaman, ondan üz döndərlər və (bu hərəkətləri ilə) deyərlər: "Sizə salam (salamat qalın) olsun! Biz cahilləri (dostluq və yoldaşlıq üçün) istamırıq" ("Qəsəs" surəsi, 55-ci ayə, sah.392).

Bu barədə "Furqan" surəsində oxuyurraq: "Rəhman (olan Allahın) (haqqı) bəndələri yer üzün(də) sakit və təvəzükkarlıqla yol gedən, nadanlar (xoşagalmaz sözlərlə) onlara xitalə edən zaman "salam" (xəş və yumşaq söz) deyən kəslərdidir" (63-cü ayə, sah.365).

"Qurani-Kərim" öyündə-nəsəhət, təbiyə kitabıdır. Ayələrdə diqqəti çəkən cəhət odur ki, məmənələr şeytanı istəklərə təbe olanlardan salamla ayırlırlar ki, bəlkə bir az fikirləşərlər, bu salam onları pisliklərdən çəkindirdi.

"Zuxruf" surəsinin 88-ci ayasında iman gatırmağın dəstədən Peyğəmbərin (s) Allaha şikayəti barədə danışılır. 89-cu ayədə isə deyilir: "Ey Peyğəmbər! Buna görə də onlardan üz döndər və de: "(Səg)-salam(at)!" (Bu, onların dəvəti qəbul etmələrindən ümidi üzmək və buna görə də dəvəti tərk edərək düşy üçün fırsat gözləmək mənasındadır). Tezliklə (Mədinədə hökumət qurulduğundan sonra) biliçeklər" (sah.495). Şübhəsiz, buradakı salam da ulu Peypəmbarımızın (s) əxlaqının göstəricisi kimi diqqəti cəlb edir. Bu nuri şəxsiyyət dəşmənlərdən də salamını asırgarırmır.

Buradaca qeyd edək ki, Cənənə əhlinin ilk mükafatı salamdırsa, cybəcar əməllərinə görə Cənənə qazananların da nəsibi lənat və heç zaman sönük bilməyen yanar oddur. "Qafur" surəsində oxuyurraq: "(Həmin) o gün(də) ki, zalimlərə üzrxahilərlər fayda verməyəcəkdir. Onlar üçündür (Allahın) lənat(i) və onlar üçündür xoşagalmaz ev!" (52-ci ayə, sah.473).

"Qurani-Kərim"in "Həsr" surəsinin 23-cü ayasında qadir Allahın gözəl adları sadalınır. Həmin adlardan biri də Salamdır, yəni zati eyibdən, sıfətləri nöqsandan, işləri şərədnən salamatdır. Bir salamlaşma zamanı cələl və əzəmət sahibinin adını zikr edirik, dələ gətiririk, bu adla bir-birimizə sağlamlıq, əmin-amalıq, xoşbəxtlik arzulayırıq.

Salamın məqamı İlahi dərgahında o dərəcədə böyükür ki, qadir Allah bəşəriyyəti haqq yoluna davet etmək üçün seçdiyi peyğəmbərləri müqaddas kitabda ayrı-ayrı aylorla salamlayırdı. "Saffat" surasında oxuyur: "Aloməl (məlekələr, insanlar və cincilər almış) içərisində (Allahın) salam(i) olsun Nuh! (Dünya şahisi görək ona salam göndərsin)" (79-cu ayə, səh.449). "Salam olsun İbrahim! (109-cu ayə, səh.450). "Salam olsun Musaya və Haruna!" (120-ci ayə, səh.450). "Salam olsun İlyasa (və Yasinin övladlarına)! (130-cu ayə, səh.451). Salam olsun peyğəmbərlərə (yaradandan yaradılmışları!) (181-ci ayə, səh.452). Bu barədə "Nəml" surasının 59-cu ayasında sonuncu Peypəmbər (s) müraciətə deyilir: "(Ya Peypəmbər!) de: "Şükər və sitayış Allaha məxsusdur. Salam olsun Onun seçdiyi bəndlərinə (peyğəmbərlər), onların canişinlərinə və saleh-əməlli möminkər); Allah daha yaxşıdır, yoxsa onların Allaha şərīk qoşduqları?" (səh.382).

Qadir Allahın sonuncu peyğəmbəri Məhəmməd (s)in davranışı, əxlaqi ona iman gotirənlər üçün bir kamıl nümunə məktobidir. Bu pak və nurlu şəxsiyyət Tanrı dərgahında ali məqam sahibidir. İlahi kitabda ona da digərlərindən seçilən və daim zikr olunan salam (salavat) vardır. "Əhzab" surasının 56-ci ayasında deyilir: "Həqiqətən, Alləh və Onun məlekələri daim Peypəmbər salam (salavat) göndərirlər (Allah ona Öz xüsusi rəhmətinə bəxş edir və məlekələr onu vəsf və təqdis edirlər). Eyi mənim gotirənlər, ona salam (salavat) göndərin və tamamilə (onun əmrinə) təslim olun" (səh.426). Peypəmbər (s) barədə nazıl olan bu ayas məclis-lərində tez-tez oxunur və dua edirik ki, Allah-Taa-la Məhəmməd (s) hörmətinə dünyasını dəyişmiş insanların günahlarını bağışlasın.

"Quran-Kərim"in "Qədr" surasında İlahi kitabı Məhəmməd (s) peyğəmbər birdəfəlik nüzləndiğinde - Qadr gecəsi dəyrinə, edilen ibadətlərin savabına görə min aydan xeyrli hesab olunur. Surənin 5-ci ayasında deyilir ki, həmin gecə dan veri sökülmə kimi ham salamatlıqla olar və məlekələr yer üzünüñ məsum və saleh bəndlərinin salamlayalarlar.

İslam nümunəvi əqlaq, gözəl tərbiyə dinidir. İlahi qanunlar bizi pak olmağa, bir-birimizə qarşı diqqətliliyə, ədəb qaydalarına riayət etməyə çağırır. "Nur" surasının 27-ci ayasında oxuyur: "Eyi mənim gotirənlər, öz evinizdən başqa heç bir ev icaza almamınca və həmin evin adamlarına salam ver-

məyinə daxil olmayıñ. Bu, sizin üçün daha yaxşıdır. Bəlkə iibrət götürdünüz (səh.352). Surənin 61-ci ayasının son hissəsində deyilir: "...Evlerə daxil olan zaman özünzə (qohum və dindarlığınız) salam - Allah tərəfindən olan bərəkatlı və pak bir salam verin. Allah, ayləri (hökmləri) sizin üçün bu cür açıqlayır ki, bəlkə düşünsəniz (səh.358). Göründüyü kimi, hər iki ayədə salamlaşma öncəliklər və sonda insanlar iibrət götürməyə, düşünməyə sövq edilir. Şübhəsiz ki, düşünən insan səbəli olur, səhvə yol vermır, hər bir işin sonunu, nəticəsini qabaqcadan görməye çalışır.

"Maryam" surasının 4-6-ci ayalarında Zəkeriyaya (ə) peyğəmbərin minacatı verilir. Bu pak şəxsiyyət qadir Allah'a dua edir ki, ona övlad versin, onun və Yaqub övladının varisi olsun. Uca Rəbbi duasını eşidir və Yəhəya adlı övladlu onu müjdələyir. Həmin surənin 13-14-cü ayalarında Hazrət Yəhəya (ə)nin ülvi sıfatları sadalanaraq deyilir ki, ona İlahi tərəfindən daxili mərhamət, məhrəbançılıq, ruhi inkişaf, paklıq və olumuşdur. O, təqva sahibi, ata-anasına yaxşılıq edən və təvəzükər idi. 15-ci ayədə oxuyur: "Salam və (hor bir qorxu və əzabdan) əmin-aməmlıq olsun ona o gün ki, doğuldu, o gün ki, ölcək və o gün ki, diri (edilərkə) qaldırılacaq" (səh.306).

İlahi kitab biza xəbər verir ki, peyğəmbərlərlə məlekələr arasında ilk rabitə salalma başlanıb. "Zəriat" surasının 25-ci ayasında məlekələrin İbrahim (ə) peyğəmbərin yanına goliş barədə oxuyur: "Onlar İbrahimin yanına galib salam verəndə o dedi: "Salam (olsun sizə)". (Lakin öz-əzlüyündə) "bunlar" yad bir dəstədirler" (dedi) (səh.521).

Sevimli peyğəmbərimiz Məhəmməd (s) buyurub ki, bu dünya axırətin yeridir, yəni sonda - haqq-hesab gündündə hər bir kəs akdiyini biçəcək, yaxşı əməllərinə görə mükafat, pis əməllərinə görə ceza alacaqdır. "Quran-Kərim" biza bildirir ki, o mükafatın birincisi salamıdır. Qadir Allah Özü, məlekələr, övliyə və məsumular Qiyamət gündündə Cənnətə girənləri salamlayalarlar. Dini mənbələrdə qeyd olunur ki, Əraf Cənnətə Cəhənnəm arasında bir təspin adıdır. "Əraf" surasında oxuyur: "O iki dəstənin (Cənnət və Cəhənnəm əhlinin) arasında bir pərdə vardır. Ərafın təstündə hər bir dəstəni simalarından tanıyam (məsumular və Allahın ölüyalılardan olan) kişi vərdir. Onlar hələ daxil olmamış və (lakin daxil olmalarına) ümidi bəsləyən Cənnət əhlinə "Size salam olsun" (deyə) nida edərlər" (46-ci ayə, səh.156).

Mütəal Allah xatirinə sabır və dözüm nümayisidir. Bəlkə dünən hər bir insan üçün mərdənəlik nişanəsidir. Bu dünən həyatında çətinliklərə sına gərenləri Qiyamət günü mələklər salalma qarşılıqları: "(Və) deyərlər: "Sabır və dözümlülüyünüz müqabilində salam olsun sizə! O dünyanın sonu (olaraq bura) nə gözəldir!" ("Rəd" surası, 24-cü aya, səh.252). Bu barədə "Furqən" surasında belə deyilir: "səbərləri müqabilində (Cənnət) yüksək talvar və dərəcələr (i)lə mükafatlandırılanlar və orada (Allah və məlekələr tərəfindən) xeyr-dəvə və salalma qarşılıqlar onlardır!" (75-ci ayə, səh.366).

Cəlal və Əzəmət sahibinə şəhərənələr, Ona pənah aparanları Allah-Taa-la Özü belə qarşılırlar: "Onunla (Allahla) görüşəcəkləri gün (ölüm anı, ya xud Qiyamətə, və ya Cənnətə daxil olan vaxt) (Allahın) onlara alışqı (və xeyr-dəvə(si)) "salam" dir. (Allah) onlara üçün çox qiyaməti və dayırı mukafat hazırlamışdır". ("Əhzab" surası, 44-cü aya, səh.424). Bəli, İlahi vahyədə heç bir şəkk və şübhə ola bilməz. Qüdrət sahibi bəndlərinə qarşı həmişə məhrəbançı və ayədə göstərildiyi kimi, bəlli müvəqqəti dünyadakı kədən təqva sahiblərini, xeyrrixah insanları ilə salamlayan böyük Cəlal sahibi Özüdür.

Hidayət yolunun bələdçi olan müqəddəs kitab mömkin bəndlərlə ayrı-ayrı aylorla İlahi mükafatın müjdəsinə verir. "Nəhl" surasının 32-ci ayasında oxuyur: "O kəslər ki, məlekələr, canları onlar (küfr və itaatsizlik çirkinliyindən) pak olan halda alarkən (onlara) "salam olsun sizə, etdiklərinizin mükafatı olaraq Cənnətə (hələlik Bərzək aləmindəki Cənnətə, Qiyamətən sonra isə əbədi Cənnətə) daxil olun" deyərlər" (səh.270).

Dünyanın familyı hamiya bəlli dir, ancaq bunun mahiyyətini dərindən dərk etməkdə çoxları çətinlik çəkir və şeytanın vəsəvvəsini tuş golırlar. Uca Rəbbinin vəhdənəyiyyətini, böyükliyünü, hamının Ona möhtəyt olduğunu, çətin anlarında Ondan yardım dilədiklərini şürlü şəkildə dərk edənlər Allahın rəhmət qapısından əbədilik qovulmuş şeytanə lənət oxumaqla onun torundan xilas olur, pəhrizkarlıq yoluñ tutur, sonda İlahi mükafatını olda edirlər. "Zumar" surasında deyilir: "Robbilərindən qorxanlar (isə) dəstə-dəstə Cənnətə tərəf aparılırlar. Nəhayət, ora çatanda onun qapıları (daxil olmaq üçün onların üzünə) açılır. Onun gözətçiləri onlara deyərlər: "Salam olsun sizə! (Həm cism, həm də rəh baxımından) pak oldunuz. Buna görə də əbədi məskunlaşmaq üçün ora daxil olun!" (73-cü ayə, səh. 466).

Hər bir müsləmanın qadir Allahla müntəzəm rəbitəsi hər gün beş dəfə qıldıgi vacibi namazdır. Bu ibadətin axırı da salamla başa çatır. Hər bir namaz qılan ibadətin sonunda Peypəmbərləri, namaz qılanları, saleh əməlli insanları, bütün yaxşı bəndlər, məmənləri salamlayırlar, onlara rəhmət və bərəkat diləyir.

Biz insanlar arasında məhabbat, sevgi yaradan, onları bir-birinə qarşı diqqətlə olmaga çağırın və bəndlərinə İlahi dərgahına pak şəkildə qovuşmasında mühüm rolu olan salamlaşma barədə müsəssəl şəkildə bəhs etməyə çalışıq. Onu da qeyd edək ki, müsləman dünəninin görkəmləi söz sərrafları müqəddəs kitabdan bəhrələnərək salamlaşma ilə bağlı çoxlu qiyaməti bəddi nümunələr yaratmışlar. Dahi şair N.Gəncəvi "Yeddi gözəl" əsərinin "Peypəmbərin mödəh" hissəsində qadir Allah və sonuncu peyğəmbər Məhəmməd (s) belə salamlayırlar:

*O ki, hər bir işi ölçüb-biçəndir,
Məhəmməd seçilən, Allah seçəndir.
Yerdən göyə qədər duam var olsun,
Seçib-seçilən salamlar olsun.*

Fikrimizi türk təsvəvü adəbiyyatının ən qüdrəti nümayəndəsi Yunis Əmrənin bu mövzuda qələmə aldığı əsərindən iki beytli bitirmək istəyirik:

*Bu dünyadan gedər olduq
qalanlara salam olsun,
Bizim üçün xeyr-dəvə
qılanlara salam olsun.
Əcəl bükə belimizi
söylətməyə dilimizi,
Xəstə ikən halımız
soranlara salam olsun.*

Şairin qəhrəmanının insanlara hörmət, ehtiram və məhabbatı o dərəcədə güclüdü ki, dünəndən köçmə orasında bütün qalanları; xəstələrin görüsündən gələnləri, ölüyü yuyub kəşən bükənləri, meyit napätzından duranları, təşrif canazəyə yığışanları, dünənsini dayışanlara xeyr-dəvə oxuyanları, qohumları salamlayırlar. Şeir humanizmin ən yüksək poetik təcəssümü kimi oxucunu məftun edir və bizi hayatı, insanları sevməyə, məhrəbanlıq, salamlaşmağa çağırır.

● Hacı BAYRAM